

Uşaqların ən sevimli məkanı

Binə uşaq on bir illik musiqi məktəbi respublikamızın ən nümunəvi məktəblərindəndir. 24 sayılı bu məktəb vaxtilə Binədə fəaliyyət göstərən 19 sayılı uşaq musiqi məktəbinin bazasında 1972-ci ildə fəaliyyətə başlamışdır. Əvvəllər burada cəmi 50 şagird təhsil alırdı.

Həmin dövrdə burada fortepiano, skripka, akkordion, tar, kamancha, klarnet siniflərində təhsil alırdılar. Binə musiqi məktəbi ancaq 1975-ci ildə müstəqil fəaliyyətə başlamışdır. Onun fəaliyyəti nəzərə alınaraq 2009-cu ildə 11 illik təhsil ocağına çevrilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə məktəb müasir tipli binaya köçürülmüşdür. Burada müəllim və şagird kontingenti genişlənməmişdir.

İndi məktəbdə 62 nəfər müəllim 343 nəfər şagirdə musiqinin sirrlərini aşılayır. Burada indi 5 şöbə fəaliyyət göstərir. Uşaqlar fortepiano, xalq çalğı alətləri, simli

nəfəs alətləri, ümumi fortepiano, nəzəriyyə şöbələrində təhsil alırlar.

Qeyd etmək lazımdır ki, məktəb uşaqlar arasında öz fəaliyyətini genişləndirmək və bununla da növbəti ildə buraya təhsil almaq üçün daha çox uşaq cəlb etmək məqsədilə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər tərbiyə ocaqları ilə daha geniş əlaqə yaradır. Bu baxımdan 230 və 114 sayılı orta məktəb, Buzovnadakı 4 və 17 sayılı musiqi məktəbləri ilə sıx əlaqələr buna misal ola bilər.

Məktəbin direktoru, ali ixtisas təhsilli təcrübəli musiqiçi olan Samirə xanım İsayeva ilə söhbət edərkən o, məktəbin son dövrdəki fəaliyyəti barədə geniş məlumat verərək bildirdi ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaxından qayğısı nəticəsində burada dərslərin keyfiyyətli keçilməsindən tutmuş nəinki rayon, eyni zamanda respublika tədbirlərində

də bu məktəbin iştirakı təmin olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, son illər şagirdlər respublikamızda keçirilən tədbirlərdə fəal iştirakına görə fəxri fərmanlara, diplomlara və laureat adına layiq görülmüşlər. Şübhəsiz ki, bu da məktəbin son uğurlarından xəbər verir. Burada təşkil olunan "Ustad dərsləri" də uşaqların ümumi inkişafına böyük müsbət təsir göstərir. Təkcə cari ildə məktəbin respublika əhəmiyyətli tədbirlərdə iştirakı daha uğurlu olmuşdur. Xocalı soyqırımı, 8 Mart Beynəlxalq Qadınlar Bayramı, Novruz bayramı, Azərbaycan Cümhuriyyətinin 100 illiyi, Qələbə günü, Heydər Əliyev adına III Respublika müsabiqəsindəki uğurlar, Ulu öndərin 95 illiyinə həsr olunmuş silsilə tədbirlər bu qəbildəndir.

Bu günlərdə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirin M.Maqomayev adına Azərbay-



can Dövlət Akademik Filarmoniyasında keçirilməsi isə məktəbin daha böyük uğurlarından xəbər verir. Tədbirdə uşaqların çıxışlarını Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi.

Konsertdə şagirdlərdən Nicat Həsənov, Zöhrə Ramazanlı, Səma Məmmədova, Mehriban İsayeva, Murad Mirələmzadə, Mələk Yusifova və başqaları Tofiq Quliyev, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Əsrəf Abbasov, Arif Məlikov, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Rauf Hacıyev və başqa bəstəkarların əsərlərini çox məhərrətlə ifa etdilər.

Zabit CAVADOV,
"Respublika".

Respublika.- 2018.- 3 iyul.- S.4.